



AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

Q Ə R A R

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması şərtləri, subsidiyaların ödənilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 680-VIQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 1941 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması şərtləri, subsidiyaların ödənilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarla dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının

2

layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

3. Bu Qərar 2023-cü il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək qüvvədədir.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 8 dekabr 2023-cü il

№ 445

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2023-cü il 8 dekabr
tarixli 445 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

**Azərbaycan Respublikasının işğaldan azad edilmiş
ərazilərdə fəaliyyət göstərən sığortaedənlər
(sığortaolunanlar) tərəfindən ödənilmiş məcburi dövlət
sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına
subsidiyalaşdırılması şərtləri, subsidiyaların ödənilməsi
və bu sahədə nəzarətin həyata keçirilməsi**

QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 14-1.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması şərtləri, subsidiyaların ödənilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydasını tənzimləyir.

1.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra - Dövlət Vergi Xidməti) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən və həmin ərazilərdə vergi uçotuna alınan hüquqi və fiziki şəxslər barədə hər rüb üzrə məlumatları Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə (bundan sonra - Agentlik) rüb başa çatdıqdan sonra növbəti ayın 5-dək təqdim edir.

1.3. Agentlik hər ilin dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü üzrə layihələrin maliyyələşdirilməsinə dair aylıq məlumatları növbəti ayın 5-dək Dövlət Vergi Xidmətinə təqdim edir.

1.4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində (bundan sonra - Daxili İşlər Nazirliyi) işğaldan azad edilmiş ərazilərə buraxılış qeydiyyatına dair sığortaedənlər və sığortaolunanlar barədə məlumatlar həmin Nazirlik tərəfindən Dövlət Vergi Xidmətinə hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 5-dək təqdim edilir.

1.5. Bu Qaydanın məqsədləri üçün sığortaedənlər (sığortaolunanlar) (bundan sonra - sığortaedənlər) dedikdə, qeyri-dövlət (maliyyə və avtonəqliyyat vasitələri ilə yükdaşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılar (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) istisna olmaqla) sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan, bilavasitə həmin ərazilərdə fəaliyyətini həyata keçirən və işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər nəzərdə tutulur.

1.6. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.

2. Subsidiyalaşdırma şərtləri

2.1. Qanunun 14-1.1-ci maddəsinə uyğun olaraq, sığortaedənlər tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilir.

2.2. Aşağıdakı hallarda sığortaedənlər tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır:

2.2.1. sığortaedənin məcburi dövlət sosial sığorta haqları üzrə borcu olduqda və (və ya) sığortaedən Qanunun 10-cu maddəsinin ikinci hissəsinin üçüncü abzasında nəzərdə tutulan hesabatı təqdim etmədikdə və ya hesabat dövründə fəaliyyət göstərmədiyi halda həmin hesabat əvəzinə fəaliyyətin olmaması barədə arayış təqdim etdikdə;

2.2.2. sığortaedənin müraciətinin aid edildiyi dövr üzrə sığortaolunanla bağlanmış əmək müqaviləsində (kontraktında) sığortaolunanın işğaldan azad edilmiş ərazilərdə işə cəlb olunmasına dair, həmçinin Daxili İşlər Nazirliyində işğaldan azad edilmiş ərazilərə buraxılış qeydiyyatına dair məlumatları olmayan şəxslərin xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənildikdə;

2.2.3. sığortaedən subsidiyanın ödənilməli olduğu vaxtda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi hesab edildikdə;

2.2.4. sığortaedənin müraciətinin aid edildiyi dövr üzrə Qanunun 10-cu maddəsinin ikinci hissəsinin üçüncü abzasına

əsasən təqdim etdiyi hesabatda vergi orqanı tərəfindən kameral vergi yoxlaması nəticəsində uyğunsuzluq aşkar edildikdə.

3. Subsidiyanın ödənilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi

3.1. Ödəniləcək subsidiyanın məbləği Qanunun 14-1.1-ci maddəsinə uyğun olaraq müəyyən edilir.

3.2. Ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması Qanunun 14-1.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə və bu Qaydanın 3.3 - 3.10-cu bəndlərinə uyğun həyata keçirilir.

3.3. Subsidiyanın alınması üçün sığortaedən tərəfindən Qanunun 10-cu maddəsinin ikinci hissəsinin üçüncü abzasında nəzərdə tutulan hesabatın təqdim edilmə dövrü bitdiyi tarixdən sonra, habelə "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" və "Fərqlənmə nişanı" alaraq məcburi dövlət sosial sığorta haqlarını ödəyən sığortaedən tərəfindən rüb başa çatdıqdan sonra 5 (beş) gün müddətində bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun olaraq elektron ərizə Dövlət Vergi Xidmətinin rəsmi internet sahifəsində yaradılmış elektron kabinet vasitəsilə qeydiyyatda olduqları vergi orqanına təqdim olunur.

3.4. Subsidiyanın alınması üçün sığortaedənin ərizəsi daxil olduqdan 10 (on) gün müddətində vergi orqanı tərəfindən həmin ərizənin bu Qaydanın 1.5-ci bəndinin və 2-ci hissəsinin tələblərinə uyğunluğu yoxlanılır. Məlumatlar vergi orqanı tərəfindən yoxlanılarkən subsidiya almaq hüququ olmayan sığortaedənə bu Qaydanın 2 nömrəli, həmçinin uyğunsuzluq aşkar edildiyi təqdirdə bununla əlaqədar sığortaedənə bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun bildiriş həmin uyğunsuzluq aşkar edildiyi andan 5 (beş) gündən gec olmayaraq elektron kabinet vasitəsilə göndərilir. Vergi orqanı tərəfindən subsidiya almaq hüququ olan sığortaedənə subsidiyanın verilməsi ilə bağlı bu Qaydanın 4 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada üç nüsxədə rəy tərtib edilir. Rəyin iki nüsxəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra - Nazirlik) təqdim edilir, bir nüsxəsi isə vergi orqanında qalır.

3.5. Nazirlik 10 (on) gün müddətində vergi orqanı tərəfindən bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq göndərilmiş rəyə əlavə

edilmiş “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sığortaedən üzrə sığortaolunanların siyahısı”nda qeyd olunmuş şəxslərin sığortaolunan kimi sığortaçıda uçotda olmasını yoxlayır və uyğunsuzluq aşkar edilmədikdə, bu Qaydanın 5 nömrəli əlavəsinə uyğun olaraq iki nüsxədə rəy tərtib edir. Rəyin bir nüsxəsi vergi orqanından daxil olmuş rəy əlavə edilməklə Agentliyə təqdim edilir, bir nüsxəsi isə Nazirlikdə qalır.

3.6. Bu Qaydanın 3.5-ci bəndinə əsasən uyğunsuzluq aşkar edildikdə isə həmin müddətdən gec olmayaraq, vergi orqanının rəyi həmin uyğunsuzluq qeyd edilməklə bu Qaydanın 6 nömrəli əlavəsinə uyğun tərtib edilmiş rəylə birlikdə vergi orqanına geri qaytarılır. Vergi orqanı tərəfindən bu barədə sığortaedənə 5 (beş) gündən gec olmayaraq, bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun elektron kabinet vasitəsilə bildiriş göndərilir.

3.7. Agentlik bu Qaydanın 3.5-ci bəndinə uyğun olaraq, Nazirlik tərəfindən göndərilmiş rəylər əsasında 5 (beş) gün müddətində subsidiya məbləğinin sığortaedənin müraciətində göstərdiyi bank hesabına köçürülməsini həyata keçirir.

3.8. Agentlik hər rüb üzrə bu Qaydanın 3.7-ci bəndindəki müddət bitdikdən sonra 10 (on) gündən gec olmayaraq, ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə dövlət büdcəsinin vəsaiti hesabına bank hesablarına subsidiya məbləği köçürülmüş sığortaedənlər barədə məlumatları Dövlət Vergi Xidmətinə və Nazirliyə təqdim edir. Subsidiya məbləğinin bank hesablarına köçürülməsi zamanı sığortaedənlərə dair rekvizitlərdə olan uyğunsuzluqla bağlı bu Qaydanın 7 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada üç nüsxədə rəy tərtib edilir. Agentliyin rəyinin bir nüsxəsi vergi orqanına, bir nüsxəsi isə Nazirliyə həmin orqanların rəyləri ilə birlikdə geri qaytarılır və vergi orqanı tərəfindən rəy daxil olduğu tarixdən etibarən 5 (beş) gündən gec olmayaraq, bu barədə sığortaedənə bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun elektron kabinet vasitəsilə bildiriş göndərilir. Rəyin bir nüsxəsi isə Agentlikdə qalır.

3.9. Ərizəçinin vergi orqanı tərəfindən göndərilən bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun bildirişi aldığı vaxtdan subsidiyanın verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət subsidiyanın verilməsi müddətinə daxil edilmir. Ərizəçi aşkar olunmuş uyğunsuzluğu aradan qaldırıdıqdan sonra subsidiyanın verilməsi üçün yenidən ərizə ilə vergi orqanına

müraciət edə bilər və ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

3.10. Sığortaedən tərəfindən Qanunun 10-cu maddəsinin ikinci hissəsinin üçüncü abzasında nəzərdə tutulan hesabatın təqdim edilmə dövrü bitdiyi tarixdən sonra, habelə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” və “Fərqlənmə nişanı” alaraq məcburi dövlət sosial sığorta haqlarını ödəyən sığortaedən tərəfindən rüb başa çatdıqdan sonra 5 (beş) gün müddətində elektron ərizə ilə müraciət edilmədikdə, növbəti rüblərdə bu Qaydanın 3.3-cü bəndində qeyd edilmiş müddətdə müraciət edilə bilər.

3.11. Subsidiyanın verilməsindən imtina barədə vergi orqanının qərarı bu Qaydada nəzərdə tutulmuş subsidiyanın verilməsi şərtlərinə istinad edilməklə əsaslandırılmalıdır. Ərizəçi subsidiyanın verilməsindən imtina barədə qərardan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

4. Yekun müddəə

Sığortaedənin müraciətinə əsasən subsidiya verildikdən sonra həmin dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş hesabat məlumatlarında subsidiya verilmiş sığortaolunanlar üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqları azaldıldığı təqdirdə, vergi orqanı tərəfindən azaldılmış məcburi dövlət sosial sığorta haqlarının məbləği sığortaedənin vəsaitləri hesabına dövlət büdcəsinə bərpa edilir, artırıldığı təqdirdə isə subsidiyanın verilməsi üçün sığortaedən tərəfindən növbəti rüblərdə bu Qaydanın 3.3-cü bəndində qeyd edilmiş müddətdə təkrar müraciət edilə bilər.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması şərtləri, subsidiyaların ödənilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”na

2 nömrəli əlavə

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılmasından imtina barədə

BİLDİRİŞ

Vergi ödəyicisinin adı _____

VÖEN-i _____

“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-1.2-ci maddəsinə uyğun olaraq, tərəfinizdən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması ilə bağlı sizin müraciətinizə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması şərtləri, subsidiyaların ödənilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”na uyğun olaraq baxılmışdır.

Müraciətiniz yoxlanılarkən qeyd olunan Qaydanın _____ bəndinə (və ya yarım bəndinə) əsasən sizin subsidiya almaq hüququnuzun olmadığı müəyyən edilmişdir.

(vergi orqanının rəhbəri və ya onu əvəz edən səlahiyyətli şəxs)

(imzası)

(soyadı, adı və atasının adı)

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması şərtləri, subsidiyaların ödənilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”na

3 nömrəli əlavə

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması ilə bağlı müraciətdə müəyyən edilmiş uyğunsuzluqlar barədə

BİLDİRİŞ

Vergi ödəyicisinin adı _____

VÖEN-i _____

“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-1.2-ci maddəsinə uyğun olaraq, tərəfinizdən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması ilə bağlı sizin müraciətinizə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması şərtləri, subsidiyaların ödənilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”na uyğun olaraq baxılmışdır.

Müraciətiniz qeyd olunan Qaydaya əsasən yoxlanılmış və uyğunsuzluqlar (əlavə olunur) müəyyən edilmişdir. Həmin uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra təkrar elektron ərizə ilə müraciət edə bilərsiniz.

Qoşma: ___ vərəq.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması şərtləri, subsidiyaların ödənilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”na

4 nömrəli əlavə

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sığortaedənlər (sığortaolunanlar) üzrə tərtib olunan siyahı əsasında ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması barədə vergi orqanı tərəfindən verilən

RƏY

Bu rəyə əlavə olunmuş “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sığortaedən üzrə sığortaolunanların siyahısı”na əsasən sığortaedənin (adı və VÖEN-i) ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması hüququ yaranmışdır.

(vergi orqanının rəhbəri və ya onu əvəz edən səlahiyyətli şəxs)

(imzası)

(soyadı, adı və atasının adı)

Qeyd. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sığortaedən üzrə sığortaolunanların siyahısı əlavə edilmişdir.

M.Y.

“ _____ ” _____ 20____ il

№ _____

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması şərtləri, subsidiyaların ödənilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”na

5 nömrəli əlavə

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sığortaedən üzrə sığortaolunanların sığortaçıda sığortaolunan kimi uçotda olması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən

RƏY

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “_____” _____ 20____ il tarixli _____ nömrəli rəyinə əsasən təqdim edilmiş sığortaedən (adı və VÖEN-i) üzrə “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sığortaedən üzrə sığortaolunanların siyahısı”nda qeyd olunan sığortaolunanların sığortaçıda sığortaolunan kimi uçotda olmasına baxılmışdır.

Sığortaolunanların sığortaçıda uçotu üzrə uyğunsuzluq aşkar edilməmişdir.

(səlahiyyətli şəxsin vəzifəsi)

(imzası)

(soyadı, adı və atasının adı)

M.Y.

“_____” _____ 20____ il

№ _____

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması şərtləri, subsidiyaların ödənilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”na

6 nömrəli əlavə

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sığortaedən üzrə sığortaolunanların sığortaçıda sığortaolunan kimi uçotda olması ilə bağlı aşkar edilmiş uyğunsuzluq barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən

RƏY

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “_____” _____ 20____ il tarixli _____ nömrəli rəyinə əsasən təqdim edilmiş sığortaedən (adı və VÖEN-i) üzrə “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sığortaedən üzrə sığortaolunanların siyahısı”nda qeyd olunan sığortaolunanların sığortaçıda uçotda olmasına baxılmışdır.

Aşağıdakı uyğunsuzluqlar aşkar edilmişdir:

- 1.
- 2.
- 3.

_____ (səlahiyyətli şəxsin vəzifəsi)

_____ (imzası)

_____ (soyadı, adı və atasının adı)

M.Y.

“ _____ ” _____ 20____ il

№ _____

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması şərtləri, subsidiyaların ödənilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”na

7 nömrəli əlavə

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sığortaedənlərin rekvizitlərində olan uyğunsuzluğa görə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılmaması barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən verilən

RƏY

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “_____” _____ 20____ il tarixli _____ nömrəli rəyində və həmin rəylə təqdim edilmiş sığortaedən (adı və VÖEN-i) üzrə “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sığortaedən üzrə sığortaolunanların siyahısı”nda qeyd olunan rekvizitlərdə aşağıdakı uyğunsuzluq aşkar edilmişdir:

- 1.
- 2.
- 3.

_____ (səlahiyyətli şəxsin vəzifəsi)

_____ (imzası)

_____ (soyadı, adı və atasının adı)

M.Y.

“_____” _____ 20____ il

No _____

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması şərtləri, subsidiyaların ödənilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”na
1 nömrəli əlavə

**İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sığortaedənlər tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması ilə bağlı
ELEKTRON ƏRİZƏ**

1. Sığortaedən barədə məlumatlar

1.1.	Uçotda olduğu vergi orqanının adı	_____
1.2.	Sığortaedənin tam adı	_____
1.3.	VÖEN	_____
1.4.	Fəaliyyət növlərinin adı və kodu	_____
1.5.	Subsidiyanın verilməsinin aid olduğu dövr	_____
		_____ (rüb) _____ (il)
1.6.	Vəsaitin köçürülməsi nəzərdə tutulan aktiv bank hesabı	_____

2. Ödənilmiş məcburi dövlət sosial sığorta (MDSS) haqlarının subsidiyalaşdırılmasının həyata keçirilməsi barədə məlumatlar

2.1. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sığortaolunanların cəmi sayı

2.2. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sığortaolunanlar barədə məlumat

Sıra №-si	Soyadı, adı, atasının adı	FİN kodu	Hesablanmış MDSS haqqının məbləği (sığortaedənin vəsaiti üzrə hesablanmış)	MDSS haqqı üzrə ödənilməli subsidiya məbləği
1.				
2.				
3.				
4.				
5.				
Cəmi				

Ərizənin doldurulma tarixi _____
(gün) (ay) (il)

“ _____ ” _____ 20____ il tarixli

“ _____ ” nömrəli Rəyə

əlavə

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sığortaedən üzrə sığortaolunanların

SİYAHISI

Subsidiya məbləğinin aid olduğu dövr	Sığortaedən haqqında məlumat			Benifisiar (alan) bankın					Sığortaolunanlar barədə məlumat		
	adı	VÖEN-i	bank hesabının nömrəsi	adı	kodu	VÖEN-i	müxbir hesabı	SWIFT BIK	soyadı, adı və atasının adı	FİN kodu	məcburi dövlət sosial sığorta haqqı üzrə ödənilməli subsidiyanın məbləği
1	2	3	4	5	6	7	8	9	10	11	12